


SİZİ KİM UNUDAR?...



Mikayil Müşfiq

Yaxşı yadimdadır, 2002-ci ildə Azərbaycan Yazarları Birliyində bədnam Stalin repressiyasının acı nəticələri müzakirə edildi. Çoxsaylı çıxışlar oldu. Dahi şairimiz Əhməd Cavidin oğlu Yılmaz Axundzadə gözüyüşü deyirdi ki, o illərdə güllələnənlərin harada torpağa tapşırıldığını kimsə bilməlidir axı... Onların nə vaxtsa taplaçığını, xatiralarına abida qopyulacağını döñə-döñə söyləyirdi Dövlət Himmizinin müəllifinin yadigarı...

Bəli, cismən hayatda olmayanların qəbri doğmalarından ötrü böyük təsəlli dir; vaxtaşın ziyyarət eləmək, ürəyini boşaltmaq, təsallı tapmaq üçün... Amma Əhməd Cavad, Mikayil Müşfiq kimi xalqın azadlığı, müstəqilliyi yolunda çarpışanları, qalama və aqidəyə sadaqətlə yazıb-yaradınanları, zəngin adəbi irs qoyub gedənlərin məzərə, qəbirüstü nişanə ehtiyaçı varmı? Əslə, yox. Onların son və abədi mənzili uğrunda canlarını qurban verdikləri müqəddəs

Oxu, tar, oxu, tar!...
Səsindən an latif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhumu çılayım.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütłənin acısı, şərbəti,
Alovlu sənəti!

ideallarda, eləcə də 70 ildən sonra da olsa bağımsızlıq, suverenlik baxş eladıkları Azərbaycan xalqının ürəyindədir, şübhəsiz... Neca ki, Müşfiqin yorulmaz tədqiqatçısı, ədəbiyyatımızda mənsur şair janının banisi, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu "Məzar" adlı əsərində çox gözəl vurğulayıb və barədə: "Qəbri tapılmayan, məzsərsiz şair Müşfiq insanların qəlbində özüna yer tutub, xalqın ürəyində yaşayır".

Bütün bu məsələlər isə taxminən iki-üç ay öncə başlandı. Otu-zuncu illərdə repressiyaya uğramış atasının qalıqlarını axtaran bir biznesmen soydaşımız Puta qəsəbəsindənakam şairimiz Mikayil Müşfiqin dəfn olunduğu yeri aşkarlaması barədə məlumat açıqladı.

"Məsələyə ölkə rəhbərliyi, Mədəniyyət Nazirliyi tərəfindən operativ reaksiya verildi. Prosesə tanınmış alımlar, İsmailzadələr nəslinin sağ qalan nümayəndələri, patoloji-anatomiya mütəxəssisləri cəlb olundular. Söyügedən qəbirdən götürülen qalıqlar üzərində DNT analizi-nin aparılması qərara alındı. Tanınmış şəxsiyyətlərə, mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı ilə yanaşan, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görən canab Prezident İlham Əliyev prosesi şəxşən öz nəzarətinə götürdü.

Zətən dövlətimizin repressiya qurbanlarına münasibət, qürbətdəki məzərlərin vətənə köçürülməsi, günahsız cazalandırılan şəxslərin bəraət alması, digər tapşırılmış haqlarının bərpası, gənc nəsillər arasında tabliği, ədəbi-bədii yaradıcılıq nümunələrinin nəşri mövzusunda təqđirdəliyən ənənələri var ki, bütün bunlar da Ulu öndər

Heydar Əliyev məktəbinin dərslərindən axz edilib.

Elə buradaca biz ötən əsrin səksəninci illərinə qisaca ekskursla ham Mikayil Müşfiq, ham Hüseyn Cavid, ham da Heydar Əliyevin ruhunu sevindirmiş olarıq. Çünkü 1982-ci ilin 26 oktyabrından – dahi Cavidin uzaq Sibirdən gətirilib Naxçıvanda evinin qarşısında (sonradan ümumxalq ziyarətgahına çevrilən məkan) torpağa tapşırılmışından düz 36 il keçir. Mərhum Ümummilli liderimiz bundan ötrü SSRİ-nin birinci şəxsine – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi L.I.Brejnevə, həmcinin Dövlət Tahlükəsizliyi Komitəsinin sadri V.Y.Andropova müraciət edib. 0, hala Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində çalışarkən 1981-ci ildə Hüseyn Cavidin anadan olmasına 100 illiyi haqqında qarar, bu qərardan sonra – 1982-ci il oktyabrın 3-də Naxçıvana safari zamanı böyük mütəfəkkirin cənazəsinin qalıqlarının tapılıb gətirilməsinə xeyirdən vərmişdi. 1982-ci il oktyabrın 12-da Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi qərar qəbul etdi. Qərarın icrası tapşırılmış nümxəyində heyətinin üzvləri Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsimovun şairin 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayset rayonunun əllilər xəstəxanasında vəfatını, Şevçenko kəndindəki qəbiristanlığında 59 sayılı qəbirde dəfnini müəyyənəşdirib, 1982-ci il oktyabrın 21-de Tayset rayonunun rəhbər işçiləri ilə birgə zirehli maşınlarla yerli əhalinin "gedər-gəlməz" söyleşiliyi, şəhərdən 75 kilometr məsafədə yerləşən Şevçenkoya getmələri, 40 min insanın basdırıldığı məkanda qəbri tapmaları, məzar başında 100 yaylım atası açılması, adət-ənənələrimizə uyğun ehsan verilməsi, cənazənin doğma yurda yola salınması əsl vətənpərvərlik nümunəsi idi. Tabii ki, dünənki "xalq düşməni"nin nəşrinin Sibirin caynağından qoparılaraq min kilometrlərlə uzaqda yerləşən vətənənən aparılması heyrat doğuracaq ictimai-siyasi hadisə olmaqla tarixin gecikmiş, amma haqlı hökmü id - elə adəlatın zəfarinə, təntənəsinə imza atən Heydar Əliyev qeyd etdiyi kimi: "...Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi Sibirdən vətənənən gətirildi, onun adı daha da yüksəldi..." Bu, söz ustادına "ikinci ömr" verilməsi demək idi...

...İndi Mikayil Müşfiq və son məkanı bilinməyən yuzlərlə aydınlaşdırılmışdan danişarkən, bir çoxlarının hətta övladının, nəvə-natiçəsinin yoxluğu, yaxud da Azərbaycanda yaşamadığı, ağrısını dövlətin, xalqın onlara sahib çıxacağı mələkəni ilə ovudaraq aparılan DNT analizlərinin nəticələrini gözəlməli, eyni zamanda, tədqiqatçıları, axtarışları davam etdirməliyik. Bu istiqamətədən təcətilik yaranan məqamlar çoxdur; əvvələ, repressiya qurbanlarının harada, hansı şəraitdə güllələnməsi, cəsədlərinin dəfn prosesi barədə məlumat yox dərəcəsindədir, informasiya qitligi isə keçən müddət arzında müxtalif təxəyyüllerin, fantaziyaların ortaya çıxməsi ilə nəticələnib... Təbii ki, güllələnmə küçədə yox, bağlı qapı arxasında yerinə yekirilir...

Mətbədən uzaq düşmədən Müşfiq barədə məqamları daşıqlaşdırırmışdır. 1937-ci ilin doğum gününe - 5 iyuna bir gün qalmış həbs edilib, 1938-ci il yanvarın 5-dən 6-na keçən gecə güllələnməsi nəkəm şairimizin son taleyinə aydınlaşdırılmış, bəlkə, başqalarından dəha müşküldür. Elə bu səhərbətin yayıldığı iki-üç ay ərzində başlanmış ictimai müzakirə, səslənən qarışq rəylər də fikrimizi təsdiqləyir. Dəhşətli hadisənin Nargin adasında icrası ümumən qəbul edilmiş ehtimaldır; biri gənc şairin şəxşən Mircəfar Bağırov tərəfindən güllələndiyi, digəri nəşrinin əridilər dənizə axıldıği, üçüncüsü guya hökmü özü yerinə yetirdiyi və gilziləri da saxlaşdı (gilzilər sayla təhvil verilir; qatılın qurbanının tanımadığını yuxarıda vurğuladı, hətta tanışa belə, ümumxalq məhabəti qazanmış şəxsiyyəti öldürdüyü illər sonra hansı axmaq deyr...) barədə fikir yekirilir...

Müşfiqin o zaman tikilən bir binanın divarına hörüləməsi



Həyat yoldaşı Dilbar Axundzadə ilə

kimi versiya da səsləndirilir. Görüyünüz kimi, düşüncələr, ehtimallar çoxsaylı və fərqlidir, yeni söhbət 29 illik qısa ömründə olmaz şədəvrələr yaradaraq ədəbiyat tariximizə düşmüş fitri istedaddan getdiyindən başqa cür də mümkün deyil...

Bələ rəngarənglik fonunda Dövlət Ədəbiyyat və İncasənat Arxivinin direktor müavini, repressiya qurbanları tədqiqatçısı Aslan Kənanın münasibəti de maraqlıdır. "Mikayıl Müşfiqin necə dəfn olunduğu heç bir sənəddə yazılmayıb. Casadların torpağı tapşırılmasına galdıka, NKVD-nin xüsusi kimsəsizlər yeri olub, bir qabırda bir neçə şəxs dəfn edilmiş. Çünkü onları el adatincə, dini qaydalarla uyğun basdırmağa vaxt yox idi. Bir güllələnmə hökmü vermak 15-20 daqiqa çəkirdi, dəfnləri da elə bu şəkildə olurdu. Masalan, Böyükənə kağıza Talibli ilə Əhməd Cavad eyni vaxtda güllələnib. Məğar onları ayrıraqdamı basdırınblar. Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, casadları ora atırdılar. Müşfiq Müsəvatin gənclər təşkilatının üzvü olub, üzərində 1926-1930-cu illərdə bir neçə əksinqılıqçı ilə əlaqə "günahı" var idi. Biz nə qədər Müşfiqi sevsək də, belə dəfni qəbul etmək istəməsək də, bu, reallıqdır.

...Yazırlar ki, Müşfiqə birinci Mircafer Bağırov gülla atıb və sonra yanındakı iki gülla vurub. Heç inandırıcı deyil, ikincisi də, o dövrə kim cürət edib Bağırovdan sonra tapançaya al uzadı bilərdi? Müşfiqin dənizə atulması iddiası da yalandır. Təsəvvür edin, bir neçə şəxsi kütləvi basdırmaq üçün aparanda na üçün yolda dayanıb, onları dənizə atınsın. Haradən bilirdilər ki, apardıqları şəxs Müşfiqidir? Üstəlik, danız qəbiristanlıq deyil ki, ora atılsın.

Ailəsi ilə bağlı da müəmməller var: özündən böyük bir qardaşı olub, Müşfiq tutulandı sonra Məsallıda yaşayıb. Həc kim onun şairin qardaşı olduğunu bilməyib. Əvvəl qorxduğundan, bəraatdan sonra isə nəsa almaq istədiyini düşüñərlər deya üzə çıxmayıb.

Hər cür rəzalətə al atan rejim Müşfiqin kiçik bacısı Balacaxanım müəlliməni məhz qardaşına görə məktəbdən kanarlaşdırıb. İşdən çıxarıldığını bilən Balacaxanım həmin gün Voroşilov (İndiki Səbail) rayon xalq məarif şöbəsinin müdirinə müraciət edir. Lakin ondan müsbət cavab ala bilmədiyindən Voroşilov rayon partiya komitəsinin katibinə üz tutur. Katib müəllimənin Mikayıl Müşfiqin bacısı olduğunu bilib, onu xalq düşməni, əksinqılıqçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəxsi yanına çağırıb Balacaxanıma qarşı akt tərtiblədir. 13 sentyabr 1937-ci ildə polis şöbəsi belə bir natiçaya galır ki, doğrudan da, Balacaxanım Qədir qızı Axundova katibi təhqir edib, əksinqılıqçı, antisovet sözərək deməklə kifayətlənməyib, mürakkabqabını ona tərəf atıb. Qərara alınır ki, Balacaxanım İsmayılovda habs olunsun...



"Dilbərə də çox əziyyət veriblər. Həmin dövrədə güllələnməyə mahkum olunanların hamısının arvadını beş-səkkiz il həbs edirdilər. 1937-ci il noyabr ayının 2-də Dilbərin də həbsi üçün order yazılır. O, işgəncələrə məruz qalır, iki aylıq əzab-əziyyətli ingəncələrə dözməyərək psixi gərginlik keçirir və 28 fevral 1938-ci ildə əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir.

Həmin xəstəxananın baş həkimi və qadın şöbəsi müdirinin 19 fevral 1939-cu il tarixli aktlarında Dilbər Axundzadənin müalicə olunduğu zaman gəldikləri natiçədən aydın olur ki, onun dənisiyi, suallara cavabı başa düşülməzdir. Heç nə ilə maraqlanmadığı, sualları ötəri cavab verdiyi qeyd olunur. 7 mart 1939-cu ildə Respublika Prokurorluğunun xüsusi işlər şöbəsi Dilbər Axundzadənin həbsdən buraxılması üçün təqdimat yazar..."

...Bu il anadan olmasının 110 illiyini təntənəli şəkildə qeyd etdiyimiz Mikayıl Müşfiq onu sevənlərin, Azərbaycan xalqının ürəyində yuva qurub, yaddaşında heykəlləşib. Onun əsərləri oxucularını elə bir nikbin, işqli, hazır auraya kökləyir ki, nəinki məzarının, heç özünü cismən yoxluğu yada düşmür. Bu, müəllifin xoşbəxtliyidir, deməli, vaxt-məkan məfhümələrinin təsir dairəsindən ucadadır, bütün zamanlarda, hər yerdə yaşayır və yaradır... Cavid əfəndi istedadlı tələbəsi baradı deyirdi: "Müşfiq bir oddur, özünü yandıracaq..." Elə də oldu, amma qadın bir "Simurğ" əfsanəsində deyildiyi kimi, alovlar aşusundan təzədən zühur eladı... Və illər, qarınalar, asrlar ötəcək, yeni nəsillər əbədiyyən qocaltmayacaq gənə şairi dairən gözqaməşdinci işq, ilahi bir nur içərisində görəcəklər... Ömründən, cismindən, ruhundan, məzarından bu nur heç vaxt əskilməsin, əziz Müşfiq!.. ♦

Qurban Məmmədov